

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

İ.ƏLİYEV: “DÖVLƏT MƏMURU NÜMUNƏ OLMALIDIR, YERLƏRDƏ İNSANLARIN DOLANIŞIĞI, İNSANLARIN RAHATLIĞI DÖVLƏT MƏMURUNUN FƏALİYYƏTİNDƏN ASILIDIR”



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.

O, deyib: - Son illər Cəlilabad və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görülüb. Dövlət investisiya proqramları çərçivəsində əsas infrastruktur layihələri icra edilib, ya da ki, bu layihələrin icrası başa çatmaq üzrədir. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası çərçivəsində hər iki rayonda böyük abadlıq işləri aparılıb. Demək olar ki, əsas infrastruktur layihələri icra edilib hesab oluna bilər. Hər iki rayonda elektrik təsərrüfatı tamamilə yenilənib və elektrik enerjisinin təchizatında hər hansı bir problem yoxdur. Qazlaşdırma işləri

sürətlə aparılmışdır. Cəlilabad rayonunda qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur, Şəmkir rayonunda isə 100 faizə yaxınlaşır. Hesab edirəm ki, bu, son illər ərzində bölgələrdə aparılmış işlər arasında xüsusi yerə layiq olan işlərdir. Çünki təbii qazla vətəndaşlarımızı təmin etmək bizim əsas vəzifələrimizdən biri idi və bu gün ölkə üzrə təbii qazla təchizat 96-97 faizə çatıbdır. Bu göstəriciyə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir. Sosial infrastrukturla bağlı böyük işlər görülüb. Hər iki rayonda 120-yə yaxın məktəb tikilib və ya əsaslı təmir edilib. İki böyük xəstəxana inşa edilib. Bundan əlavə Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzi inşa edilib. İki böyük Olimpiya İdman Kompleksi istifadəyə verilib. Yəni, sosial və infrastruktur layihələrinin icrası göz qabağındadır.

Cəlilabad və Şəmkir rayonlarına icra başçıları təyin olunarkən onlara göstəriş vermişdim ki, siz artıq yerdə qalan məsələləri həll edin. Əsas böyük işlər görüldü, çox gözəl zəmin yaradılıb. Siz isə gündəlik həyatda elə işləyin, elə çalışın ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də rayonların inkişafı sürətlə getsin və təşəbbüs göstərin, investorları cəlb edin, sahibkarlara şərait yaradın. Ancaq əfsuslar olsun ki, real həyatda biz bunun tam əksini görürük. Bunun nəticəsində və eyni zamanda, buraxılmış ciddi nöqsanlar, pozuntular, rüşvətxorluq və korrupsiya hallarına görə həm Cəlilabad, həm də Şəmkir rayonlarının keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb olunmuşlar. İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir. Heç kimdə immunitet yox-

dur və ola bilməz. Bütün dövlət məmurlarını vəzifəyə təyin edərkən mən bu tövsiyələri verirəm. Ancaq sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar yalnız şəxsi mənafeələrini güdürdülər, talançılığa, rüşvətxorluğa və korrupsiyaya qurşanmışdılar, insanlara laqeyd yanaşırdılar, rayonların qarşısında duran gündəlik problemlərlə yox, öz şəxsi problemləri ilə, şəxsi biznesləri ilə məşğul idilər və əlbəttə, insanların haqlı narazılığına səbəb olmuşdular. Bütün bu faktlar üzə çıxandan sonra, əlbəttə ki, hər iki icra başçısı öz vəzifələrindən azad edildi və indi onlar qanun qarşısında cavab verəcəklər. Son illər ərzində bir çox yüksək vəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilməmişlər. Nəyə görə? Törətdikləri cinayətlərə görə, əməllərə görə. Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Hətta çıxışlarımızın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız. Əgər siz bu məsuliyyətin altına girsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız. Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar. Ancaq indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar. İşsizliyin səviyyəsini

azaltmaq, xüsusilə dünyada gedən böhranlı vəziyyəti, sosial-iqtisadi böhranı, pandemiya dövrünü nəzərə alaraq mənim təşəbbüslə ən həssas təbəqə üçün yüz minə yaxın ödənişli ictimai iş yeri açılıbdır və orada məvacib minimum əməkhaqqına bərabərdir. Bunları da çox görüblər o insanlara və onların da ödəniş kartlarını öz kabinetlərində saxlayaraq oradan pul çəkmişdilər. Yəni, bu qədər vicdansızlıq ola bilərmi? Məşhur videokadrlar var. Dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Əgər kimsə hesab edir ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir. Mən hesab edirəm, artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır, yerlərdə insanların dolanişığı, insanların rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır. Eyni zamanda, siz çalışmalısınız ki, rayonlara investisiyalar cəlb edəsiniz, həm yerli, həm xarici. Burada da fəallıq göstərməlisiniz. Çünki özal investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Dövlət hər şeyi öz boynuna götürə bilməz. Onsuz da bütün ölkə üzrə bütün bu quruculuq-abadlıq işləri dövlət investisiya xətti ilə görülmüşdür və sahibkarlara şərait yaradılmalıdır. Sahibkarlara imkanlar verilməlidir ki, gəlsinlər öz vəsaitlərini qoysunlar, iş yerləri yaratsınlar. Hər iki rayonun əhalisi də kifayət qədər böyükdür, digər rayonlarla müqayisədə çox böyük sənaye və kənd təsərrüfatı, turizm potensialı var. Bunlardan səmərəli şəkildə istifadə etmək lazımdır. Mən bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Ümid edirəm ki, siz bu etimadı öz işinizlə doğruldacaqsınız.

YERLİ GƏMİ TİKİNTİSİ SƏNAYESİNİN İNKİŞAFINA TÖHFƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı gəmiqayırma zavodunda “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib.

Bu neftdaşıyan tankerin tikintisinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişli ilə Bakı gəmiqayırma zavodunda 2 il əvvəl başlanılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tanker “Kəlbəcər” adlandırılıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə böhranının yaratdığı problemlər fonunda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafı tam təmin olunur. Bu gün Azərbaycan strateji əhəmiyyətə malik məhsulları artıq özü istehsal edir. Bakı gəmiqayırma zavodunda gəmilərin istehsalı, o cümlədən “Kəlbəcər” neftdaşıyan tankerin inşası oluna-

raq istismara verilməsi bunun əyani təzahürüdür.

“Kəlbəcər” neftdaşıyan tankerin inşası, eyni zamanda, son illərdə yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsidir. Gəmiçiliyin Strateji İnkişaf Planına uyğun olaraq son illərdə 18 gəmi istismara verilib. Tankerin texniki göstəriciləri, xüsusilə suya oturma yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımaya imkan yaradır.

Hazırda Qara dəniz və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 8 quru yük gəmisi və 3 tanker olmaqla, 11 gəmi istismar olunur. Heyətləri yalnız yerli mütəxəssislərdən ibarət olan bu gəmilər tanınmış dövlət-mədəniyyət xadimlərimizin, rayon və şəhərlərimizin adlarını daşıyır. Bu ilin sonunadək “Prezident Heydər Əliyev”, “Kəlbəcər” və “Şuşa” tankerlərinin də Xəzərdən kənarda, o cümlədən Baltik və Şimal dənizlərinə çıxışı təmin olunacaq.





Azərbaycan dünyada neft və qaz ölkəsi kimi tanınır. Bakı daim dünya neft-qaz sənayesinə əvəzsiz töhfələr bəxş etmiş, neftçilərimizin istehsalat prosesinə gətirdiyi mütərəqqi yeniliklər dünya praktikasında geniş tətbiq edilmişdir. Sənaye üsulu ilə ilk neft Azərbaycanla hasil edilmişdir. Dəniz yataqlarından ilk neft də məhz Azərbaycanda çıxarılmışdır.

“İqtisadiyyat” qəzetinin kollektivi 20 sentyabr - Neftçilər Günü münasibətilə aziz neftçilərimizi ürəkdən təbrik edir, doğma Azərbaycanımızın işıqlı gələcəyi naminə yorulmaz fəaliyyətlərində uğurlar diləyir.

Azərbaycanla Rusiya arasında ticari-iqtisadi əlaqələr artır

Azərbaycanla Rusiya arasında ticari-iqtisadi əlaqələr artmağa yönəlib.

Bu barədə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev “Heimtextile-2021” beynəlxalq sərgisində bildirib.

“Əlbəttə ki, iqtisadi əlaqələrin inkişafını dayandıran son pandemiya ili nəzərə alınmamalıdır. Amma bundan əvvəl hər il Azərbaycan məhsullarının Rusiya Federasiyasına ixracının artımını, eləcə də ticarət dövriyyəsinin çoxalmasını müşahidə edirdik. Son səkkiz ayda Azərbaycan məhsullarının Rusiyaya ixracının həcmi artmaqdadır. Rusiya biznesi Azərbaycana fəal şəkildə cəlb olunur”, - deyərək ticarət nümayəndəsi qeyd edib. R.Əliyev ticarət və iqtisadi əlaqələrin populyar istiqamətləri arasında Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracını qeyd edib. “Digər istiqamətlərə gəldikdə, bugünkü sərgi bunun bariz nümunəsidir. Azərbaycan “Heimtextile-2021” sərgisində ilk dəfə iştirak edir. Ondan əvvəl ayrı-ayrı isteh-



salçılar məhsullarını təqdim edirdilər, bu gün isə biz “Made in Azerbaijan” vahid stendi altında birləşdik. Sərgidə ilk dəfə olaraq əl işi xalça istehsalçısı “Azərxaçça” dövlət konserni iştirak edir”, - deyərək R.Əliyev vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın tekstil sənayesi Rusiya bazarına yeni çıxır.

Ukrayna genişlənməyi hədəflədiyimiz əsas bazarlardandır

Bu barədə SOCAR-ın sərmayələr və marketing üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov ICIS-ə (Independent Commodity Intelligence Services) müsahibəsində deyib. O bildirib ki, şirkət 2015-ci ildən Ukraynada qaz satışlarının həyata keçirilməsi ilə məşğuldur. SOCAR qarşısındakı 5-10 il ərzində Ukraynada tələbatı nəzərə alaraq fəaliyyət portfelini ən azı iki dəfə artırmağı planlayır.



Yekun razılaşma əldə edildikdən 3-5 il sonra “Dostluq” yatağından hasilat başlama bilər

Azərbaycan və Türkmənistan arasında yekun razılaşma əldə olunduqdan 3-5 il sonra “Dostluq” yatağından hasilat başlama bilər. Bu barədə SOCAR-ın sərmayələr və marketing üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov ICIS-ə (Independent Commodity Intelligence Services) müsahibəsində deyib.

Qeyd edək ki, Azərbaycan və Türkmənistanın dəniz sərhədində yerləşən



“Dostluq” neft və qaz kondensatı yatağı 1986-cı ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib. 2021-ci ilin yanvarın 21-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Pirşağı qəsəbəsinə yeni magistral su kəmərləri çəkilir



Bakı şəhəri və ətraf qəsəbələrə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən layihələrin icrası davam etdirilir. Sabuncu rayonunun Pirşağı qəsəbəsində əhalinin dayanıqlı su təminatı məqsədilə yeni magistral su kəmərləri inşa edilir. ASC-dən bildirilib ki, Sabuncu rayonunun Pirşağı qəsəbəsində mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olmayıb. ASC-nin daxili imkanları hesabına 2011-2020-ci illərdə Pirşağı qəsəbəsində bir neçə kiçik layihə həyata keçirilsə də, bəzi ünvanların su təminatında çətinliklər yaranıb. Son illər Pirşağı qəsəbəsində yaşayış ərazilərinin genişlənməsi ilə əlaqədar içməli suya tələbatın artmasını nəzərə alaraq

Ceyranbatan-Maştağa su kəmərinə qəsəbəyə iki istiqamətdə - 110 və 500 millimetr diametrlə, ümumilikdə 2,4 kilometr uzunluğunda magistral su kəmərləri çəkilir. Layihənin icrası nəticəsində qəsəbə sakinləri yeni mənbə hesabına dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq. Magistral su xətti istifadəyə verildikdən sonra əhali tərəfindən fərdi qaydada çəkilmiş, tikinti normalarına cavab verməyən və artıq istismara yararsız vəziyyətdə olan qəsəbədəxili köhnə xətlərin də yenilənməsinə başlanılacaq. Qeyd edək ki, hazırda Abşeron, Binəqədi, Səbail, Suraxanı, Xəzər rayonlarında da içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihələr icra olunur.

Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 255 milyon dollar artıb

Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 255 milyon dollar, xalis maliyyə öhdəlikləri isə 0,6 milyon dollar artıb, nəticədə portfel investisiyaların axınları üzrə 254,4 milyon dollar mənfi saldo yaranıb. AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, altı ayda portfel investisiyaları üzrə aktivlər əsasən neft-qaz (11,4 milyon dollar) sektorunun hesabına azalıb, dövlət (125,6 milyon dollar), bank (100,2 milyon dollar) və özəl (40,6 milyon dollar) sektorların hesabına isə

artıb. Öhdəliklər isə dövlət (2,9 milyon dollar) sektorunun hesabına azalıb və özəl (3,5 milyon dollar) sektorun hesabına artıb.



Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin formalaşdırılmasına başlanılıb

“İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılıb.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda Baş İdarənin strukturunun formalaşdırılması, onun işçi

qüvvəsinin planlaşdırılması, fəaliyyətinin təşkili ilə bağlı zəruri təminat məsələlərinin həll edilməsi üzərində iş aparılır.

Strukturun əsas bölmələrinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında şəhərsalma və memarlıq məsələlərinin icrası, dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, tikintiyə və istismara icazələrin verilməsi, eləcə də idarənin fəaliyyətinin dəstək-

Kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 4,8 milyon dollar artıb

Altı ayda kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 4,8 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 574,8 milyon dollar azalıb. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (1,9 milyon dollar) hesabına artıb, birbaşa dövlət kreditləri (254 milyon dollar), dövlət təminatlı kreditlər (151,8 milyon dollar), neft-qaz sektorunun kreditləri (142,1 milyon dollar), firmaların və digər müəssisələrin kreditləri (28,8 milyon dollar) hesabına



isə azalıb. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 10 milyon dollar artıb, xalis maliyyə öhdəliklərində isə 31,5 milyon dollar azalma olub.

Xaricdən cəlb olunmuş sərmayələrin məbləği 2,6 milyard dollar olub

Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2,6 milyard dollar olub.

Mərkəzi Banka istinadla xəbər verir ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 82,8 faiz təşkil edib. 2021-ci ilin 6 ayı üzrə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin azalması cəlb olunmuş investisiya ilə (2,1 milyard dollar) kapitalın repatriasiyası (2,5 milyard dollar) arasındakı fərqdən formalaşır.



Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 453,7 milyon dollar (38,1 faiz artım) olub.



lənməsi məqsədilə digər təminədi struktur vahidlərindən ibarət olması nəzərdə tutulub.

Baş İdarənin statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabərdir və Komitənin strukturuna daxil olan qurumdur. Bununla əlaqədar olaraq, Baş İdarədə dövlət qulluğu vəzifələrinə qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan müsabiqə əsasında həyata keçiriləcək.

16-22 sentyabr 2021-ci il

Турция и Азербайджан показали новую модель азербайджанской армии

Сегодня Министерство национальной обороны Турции опубликовало на своей странице в Twitter информацию об учениях соединения Азербайджанской армии, направленного в Турцию в рамках проекта «Братская бригада». Учения подразделения в составе 18-й механизированной пехотной бригады Турецкой армии продолжаются в Чанаккале, указано в сообщении. Следует отметить, что с начала года практически каждую неделю приходят известия о совместных боевых учениях Вооруженных сил Азербайджана и Турции. Так, на днях в Лачине завершились маневры турецких и азербайджанских спецназовцев, а учебная операция «Тураз Ястреб-2021» военно-воздушных



сил двух стран в настоящее время продолжаются в Турции. Как сообщило Министерство обороны Турции, новый проект сотрудничества военных двух стран «Братская бригада» также направлен на подготовку вооруженных сил Турции и Азербайджана к эффективному взаимодействию друг с другом. В рамках проекта 20 августа в аэропорту Ататюрка в городе Чорлу Текирдагской провинции Турции приземлился военно-транспортный самолет Ил-76TD Министерства обороны Азербайджана. Как заявило Министерство национальной обороны Турции: «Мы продолжаем быть одним кулаком и одной нацией двух государств. «Братская бригада» - это символ нашего единства. И

наши братья – военнослужащие Азербайджана уже прибыли в Гелиболу». Как уже ранее писал haqqin.az, под термином «фронтальный воздушный контроль» подразумеваются боевые действия военно-воздушных сил, направленные на поражение целей на территории противника, избегая при этом причинения вреда дружественным силам. Проект «Братская бригада» полностью ориентирован на подготовку военного объединения (в данном случае бригады) по стандартам турецкой армии. Другими словами, Турция вместе с Азербайджаном строят новую армию по образцу турецкой армии, и этот процесс интенсивно продолжается.

МВД Азербайджана и Госкомтаможни проверяют и иранские автобусы на дороге Горис - Кафан

Размещенные на межгосударственной дороге Горис - Кафан азербайджанские полицейские и таможенники с сегодняшнего дня начали проверять не только иранские грузовики, но и автобусы, сообщает армянское издание Айсор.ам со ссылкой на вице-мэра города Горис Каро Кочаряна. Мэр также отметил, что в окрестностях полицейского поста ВС Азербайджана сконцентрированы значительные

силы. «Хотя азербайджанцы не останавливают армянские машины, но также не разрешают, чтобы мы останавливались. Просто пропускают нас и начинают проверять машины с иранскими номерами», - сказал Кочарян. Напомним, что более 20 км выпензенной трассы проходит по территории Азербайджана (село Эйвазлы Губадлинского района). Именно на этом участке стоят спецподразделения МВД и

Госкомтаможни. Проверки транспорта начались после того, как многочисленные иранские грузовики стали незаконно въезжать в зону ответственности российских миротворцев в Карабахе. Их маршрут из Ирана проходит и по трассе Горис - Кафан. С 12 сентября азербайджанские таможенники стали взимать с иранских автомобилей госпошлину за проезд по территории Азербайджана.

Еще одна реакция Ирана на проверку иранских грузовиков на территории Азербайджана



Посольство Ирана в Армении выступило с заявлением в свете регулярной проверки иранских грузовиков и автобусов на азербайджанском участке межгосударственной автомагистрали Горис-Кафан. Как известно, Азербайджан, пользуясь своим правом, установил полицейский и таможенный посты на своем участке дороги. Однако, в заявлении посольства Ирана указывается, что правительство этой страны намерено продолжить развитие отношений с Арменией. "Иран будет последователен в вопросе облегчения торговли с

соседними странами, в том числе и с Арменией", - говорится в заявлении посольства. В посольстве сообщили армянским СМИ, что это направление является одним из основных для правительства Ибрагима Раиси. "Тегеран будет расширять отношения со всеми соседними странами сбалансированно, но в то же время с учетом своих приоритетов. Исходя из этого, в повестке – развитие отношений, в частности, с Арменией и устранение дорожных препятствий и проблем", - говорится в сообщении.

Оказывается поддержка компаниям, пострадавшим от пандемии

Фонд развития предпринимательства Азербайджанской Республики предоставляет процентные субсидии в манатах по ссудам, полученным предпринимательскими субъектами, пострадавшими от пандемии, от кредитных организаций, в том числе кредитных организаций, находящихся в процессе ликвидации, а также кредиты на определенные направления (продукты питания), рассчитанные на 12 месяцев. В связи с этим Кабинет Министров внес изменения в Постановление «О ряде мер по оказанию государственной поддержки кредитов субъектов предпринимательства для снижения негативного воздействия пандемии коронавируса (COVID-19) на экономику



страны». Процентная субсидия будет предоставляться субъекту предпринимательства по выданному начиная с марта 2020 г. кредитам в отношении поставщиков продовольственной пшеницы, по процентам, выплаченным или невыплаченным в срок, не превышающий 24 месяцев. Эти периоды были продлены еще на 12 месяцев и установлены на 24 месяца для поставщиков продовольственной пшеницы.

С Кулевского нефтяного терминала SOCAR отгружен первый танкер с битумом

С Кулевского нефтяного терминала Государственной нефтяной компании Азербайджана (SOCAR) в Черноморском регионе отгружен первый танкер с битумом, сообщает Trend со ссылкой на сайт терминала. Таким образом, Кулевский нефтяной терминал стал первым в регионе по приему и погрузке битума на танкер. "На терминале реализован новый проект по строительству термомасляных отопительных котлов, технологических трубопроводов, установок подогрева и выгрузки битума, насосной станции его загрузки. Кроме того, резервуары для хранения битумной продукции оборудованы системами обогрева и изоляции. Все технологические трубопроводы оснащены

системой обогрева для поддержания необходимой температуры для выгрузки и загрузки битумного продукта", - говорится в сообщении. Отметим, что терминал в порту Кулеви был введен в эксплуатацию в мае 2008 года, а перевалка нефтепродуктов началась в июне. Хотя изначально терминал был спроектирован для перевалки сырой нефти, мазута и газойля, проекты, реализованные руководством компании, позволили расширить ассортимент переваливаемой продукции за счет углеводородных и продукции сферы нефтехимии, таких как бензин, авиационный керосин, метанол, нефтя, п-кислород, бензол, жидкая пиролизная смола, СУГ и другие продукты.

Банки Азербайджана увеличили покупку валюты

Спрос банков Азербайджана на валюту на аукционе, проведенном 14 сентября Центробанком (ЦБА) с участием Государственного нефтяного фонда (SOFAZ), вырос на 11,4 процента по сравнению с предыдущим аукционом - до 68,3 миллиона долларов. На прошлом аукционе банкам было

продано 61,3 миллиона долларов. По данным Центробанка, спрос местных банков на валюту был полностью удовлетворен, и по итогам аукциона средневзвешенный курс маната к доллару составил 1,7 AZN/USD. Напомним, что 10 марта 2020 года был проведен первый за

долгое время валютный аукцион с участием SOFAZ, в ходе которого азербайджанские банки приобрели 323,2 миллиона долларов. К проведению валютных аукционов посредством односторонней продажи валюты в конкурентных условиях ЦБА приступил с середины января 2017 года.

Завершается строительство венгерского трубопровода для импорта азербайджанского газа

Работы по строительству интерконнектора Сербия-Венгрия, который позволит Венгрии импортировать азербайджанский газ, завершаются. Об этом сообщили Trend в компании FGSZ, которая является оператором венгерской газотранспортной системы. "6 сентября 2021 года был проведен аукцион на бронирование годовой мощности трубопровода. Трубопровод будет введен в коммерческую эксплуатацию первого октября. Его пропускная способность составит 8,5 миллиарда кубометров в год", - сказали в компании. В FGSZ сообщили, что общая стоимость проекта составляет около 65,7 миллиона евро. Компания построит около 15 километров трубопровода от границы до Кишкундороджмы (Венгрия), а также установит международную измерительную станцию. Отметим, что поставки азербайджанского газа в Европу начались в конце 2020 года с



запуском "Южного газового коридора" (ЮГК). По ТАР, который является европейской частью ЮГК, ежегодно будет поставляться восемь миллиардов кубометров газа в Италию и по одному миллиарду кубометров газа в Грецию и Болгарию. По оценкам, на данный момент по трубопроводу было поставлено более трех миллиардов кубометров газа. Международное энергетическое агентство (МЭА) ожидает, что ТАР достигнет своей полной мощности в 10 миллиардов кубометров в год в ближайшие два года.



UNEC-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr edilən məqalələr müsabiqəsinə təqdim etmək üçün dərc edilir

QARABAĞ İQTİSADI RAYONUNUN MALİYYƏ POTENSİALİ ONUN İQTİSADI ARTIM VƏ İNKİŞAF STRATEGİYASININ ƏSASIDIR

Ləbiü olduğu azərbaycanlıların həmişə dönə-dönə söylədikləri “Qarabağ Azərbaycan-dır” nidası fəlan baş vermişdir. Bu millətimizin möhkəm mənəvi iradəsi, birliyi, diriliyi və gücü hesabına əldə olunmuşdur. Qazanılmış böyük Qələbə millətimizə dark edilmiş könüllü fədakarlıq və qurbanlar bahasına nəşib olmuşdur. Məhz buna görə səbirsizliklə gözlənilən və can fədakarlığı ilə qazanılan bu Qələbə Azərbaycan xalqı üçün müqəddəs, doğma və əzizdir.

Baş vermiş triumfal zəfər şərəfinə hələ uzun illər möhtəşəm fikirlər söylənəcək, əsərlər yazılacaq, bədii kompozisiyalar bəstələnişdir. Yağı düşmən və onun əli qanlı riyakar havadarları üzərində qazanılmış bu şanlı Qələbə, eyni zamanda, təkcə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesi kimi qavranılmayacaqdır. Bu möhtəşəm zəfər, habelə xalqımızın mənəvi-əxlaqi, siyasi-təşkilati, milli bütövlük və saflıq identifikasiyasının özünəqayırılışın bir şəhadəti olacaqdır. Nəticə etibarı ilə bu o deməkdir ki, azərbaycanlıların bir millət kimi substantiv olaraq ruhən və cismən bütövləşməsi prosesi tam və qəti şəkildə başa çatacaqdır. “Bu millət və onun qurduğu dövlət əbədidir” fikri bir daha təsdiqlənəcəkdir.

Millətimizin bu tarixi qələbəsində milli birlik, tarixi, mənəvi-əxlaqi ədalət hissi, haqqa olan sonsuz inam, gəncliyin milli sədaqəti, milli ordunun hərbi qüdrəti, şəhidlik zirvəsi, dost və qardaş dəstəyi bir ruhi cəvhər kimi qaynaqlanacaqdır. Kürəsal miqyasda tarixi ədaləti təmin etmək iqtidarında olan bir millət, eyni zamanda, bir işi, ölkə daxilində də onun bütün sferalarında – dövlət quruculuğunda, kadr və məmur keyfiyyətində, iqtisadiyyatda, təhsil və səhiyyə sisteminə, ictimai həyatda - əmək kollektivlərində, konkret fərdlər arasındakı münasibətlərdə - bir toplum olaraq təmin edə biləcəkdir. Bu baxımdan, şanlı zəfər tarixi yazan bir millət və dövlətin bilavasitə prinsipial idarəçiliyi və rəhbərliyi altında hərbi quruculuq işinin düzgün formalaşdırılması nəticəsində əldə olunan bu Qələbə, Azərbaycan dövlətinin və millətinin digər xarici və daxili fəaliyyət sahələrində də əldə edəcəyi möhtəşəm uğurların yeni başlanğıcı olacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə formalaşdırılmış Qarabağ iqtisadi rayonu 2020-ci ilin Vətən müharibəsindən sonrakı dövrdə bərpa və quruculuq işlərinin möhtəşəm platsdarmına çevrilmişdir. Müasir mərhələdə işğaldan azad olunmuş ərazilərdə infrastrukturun qurulması, tikinti-abadlıq işlərinin görülməsi, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində yeni layihələr hazırlanması prosesi sürətlə getməkdədir. Bu baxımdan Qarabağ Dirçəliş Fondunun yaradılması, Füzuli aeroportunun tikilməsi, Füzuli-Şuşa avtomobil yolunun çəkilməsi çox böyük önəm daşıyır. Qeyd edək ki, təkcə 2021-ci ildə dövlət büdcəsində Qarabağda quruculuq işlərinin aparılması üçün 2,2 mlrd. manat vəsait xərclənməsi proq-

nozlaşdırılaraq icra olunmaqdadır. Apardığımız empirik ekstrapolyasiya təhlili əsasında gəldiyimiz qənaət belədir ki, Qarabağ iqtisadi rayonunun maliyyə potensialının (regionun öz vəsaiti və cəlb edilmiş resurslarının məcmusu) 2050-ci ilədək olan dövrdə ölkə maliyyə potensialının 30-40 faizində təxminən yüksəlmək ehtimalı kifayət qədər realdır. Qeyri-karbohidrogen ehtiyatları sektorunun dinamik artımı və iqtisadiyyatın şaxələndirilməsi prosesinin dərinləşməsi bizə bu qənaətə gəlməyə əsas verir. Qeyd edək ki, təkcə Qarabağın Dağlıq bölgəsinə 1971-1985-ci illərdə təqribən 96,6 mln. ABŞ dolları (483 mln. sovet rublu) sərmayə yatırılmışdır ki, bu da ildə orta hesabla 6,5 mln. dollar investisiya demək idi. Qarabağın Dağlıq bölgəsinin həmin dövrdə onun aran bölgəsindən 0,7-0,8 dəfə üstün sürətlə inkişafını nəzərə alsaq, hətta Sovet dövründə belə Qarabağ iqtisadi rayonunun kifayətedici iqtisadi potensialı malik olmasını qeyd etməliyik. 30 illik işğal dövründə barbarcasına dağıdılmış bu potensialın bərpasına və tədrici inkişafına 2021-ci ildən etibarən start verilmişdir.

Qarabağ iqtisadi rayonunun 2030-2050-ci illərdə maliyyə potensialının artım dinamikasının empirik proqnozu (mlrd. ABŞ dolları)

	2030-cu illər	2040-cı illər	2050-ci illər
Qarabağ iqtisadi rayonunun maliyyə potensialı	30-40	150-200	300-370
o cümlədən;			
- öz vəsaiti	10-15	50-80	100-110
- cəlb edilmiş vəsaitlər	20-25	100-120	200-260

Cədvəl müəllif hesablamaları əsasında tərtib edilmişdir.

Cədvəldən göründüyü kimi, 2030-2050-ci illər ərzində Qarabağ iqtisadi rayonunun maliyyə potensialının on dəfədən də çox artımı aydın görünür. Bu baxımdan Qarabağ əsrin ortalarına doğru nəinki ölkəmizin və Cənubi Qafqazın, eyni zamanda, Trans İpək yolu regionunun ən inkişaf etmiş bölgəsinə çevriləcəkdir.

Qeyd edək ki, işğaldan azad edilmiş Qarabağ iqtisadi rayonunun makro və mikro sosial-iqtisadi və maliyyə potensialının artırılması istiqamətləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında qəbul olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də tapmışdır. Milli Prioritetlərə istinad edərək qarşıdakı onillikdə ölkənin sabit və dayanıqlı inkişafında müəyyən olunmuş aşağıdakı beş milli fundamental vəzifənin yerinə yetirilməsi ölkəmizin qarşısında duran tələpəli vəzifələr kimi qəbul olunmuş-

dur: a) dayanıqlı artan rəqəbətcə qabiliyyətli iqtisadiyyat; b) dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; c) rəqəbətlə insan kapitalı və müasir innovasiyalar məkanı; d) işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; e) “təməz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Milli Prioritetlərin məhz dördüncü istiqaməti işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın sosial-iqtisadi, təşkilati-maliyyə və hüquqi-praktiki əsaslarını özündə ehtiva edir. Apardığımız empirik nəzəri-substantiv təhlil bizə onu deməyə elmi əsas verir ki, regionun bərpası və gələcək inkişafı məhz dövlətimizin iqtisadi və maliyyə resursları hesabına reallaşdırılacaqdır ki, bunda da mərkəzləşdirilmiş büdcə sistemi vəsaitlərinin müstəsna rolu olacaqdır.

Apardığımız iqtisadi təhlil nəticəsində işğaldan azad olunmuş rayonlarda artıq müəyyən gəlirlər bazasının yaradılması prosesinin dinamikasını görə bilirik. Belə ki, təkcə, 2021-ci ilin büdcəsində Qarabağ iqtisadi rayonunun bir çox bölgələr üzrə yerli xərclərini hələ ödəyə bilməməsinə baxmayaraq, stabil müəyyən yerli gəlirlər formalaşmışdır.

Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş bəzi bölgələrinin 2021-ci il üzrə gəlir və xərcləri (min man.)

Cədvəl 2

Nö	Rayonlar	Yerli gəlirlər	Yerli xərclər	Yerli gəlir və xərcləri tarazlaşdırmaq üçün mərkəzləşdirilmiş xərclərdən ayırmalar
1	Ağdam	5 385	10 425	5 075
2	Cəbrayıl	998	3 669	2 687
3	Füzuli	7 966	10 351	2 402
4	Kəlbəcər	1 300	4 989	3 693
5	Qubadlı	3 417	3 413	-
6	Laçın	2 420	5 459	3 114
7	Zəngilan	1 631	2 855	1 227

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun.

Bizcə, müəyyən mənada məhz bu gəlirləri yaxın perspektivdə Qarabağ regionuna axıdılacaq milyardlarla dollarlıq daxili və xarici maliyyə axınlarının simvolik başlanğıcı da hesab edə bilirik.

Apardığımız empirik təhlil nəticəsində belə bir qənaətə gəlmək mümkündür ki, işğal olunmuş ərazilərdə faktiki işğal müddəti ərzində (1988-2020-ci illər) itirilmiş yerli və mərkəzləşdirilmiş büdcə sistemi gəlirlərinin təqribi multiplikativ məbləğinin 40-50 milyard manat civarında olması ehtimalı kifayət qədər real görünür. Təhlil göstərir ki, bu məbləğin müəyyən edilməsi üçün Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik situasiya, məhsuldar qüvvələrin yerləşdirilməsi səviyyəsi, sahibkarlıq strukturlarının sayı və dinamikası, kənd təsərrüfatı müəssisələrinin inkişafı tendensiyası və s. nəzərə alınmaqla yaradıla biləcək ümumi daxi-

li məhsulun həcmi tapılması işi ilk növbədə həyata keçirilməlidir. Ümumi daxili məhsulun proqnozlaşdırılan həcmi tapıldıqdan sonra həmin ərazilər üzrə 30 illik orta vergi yükü səviyyəsi tapılmalı və bu əsasda korrelyasion metodla Azərbaycan Respublikasının dövlət büdcə sisteminin əldə edə bilmədiyi daxilolmalarının məbləğinin təqribi və ehtimal həcmi müəyyən edə bilirik.

Tədqiqatın sonrakı mərhələsində daxilolmaların analitik və diferensial təhlilini davam etdirərək, yəni fiziki şəxslərin gəlir vergisi, mənfəət vergisi, torpaq vergisi və əmlak vergisi və sosial sığortaya ayırmalar üzrə itkilərin ayrı-ayrılıqda hesablayıb, əldə edəcəyimiz ehtimal rəqəmi daha da dəqiqləşdirə bilirik. Biz tədqiqatı müqayisəli “analoq” metodu ilə zənginləşdirib, həm də Qarabağ iqtisadi bölgəsinin iqtisadiyyatına yaxın rayonlar üzrə, məsələn, Bərdə, Tərtər, Ağcabədi və s. rayonların 1990-2020-ci illər ərzindəki inkişaf və iqtisadi artım sürətinə əsaslanıb və bu real faktiki orta dinamik sürəti Qarabağ bölgəsinə tətbiq etmək yolu ilə Qarabağ rayonlarının inkişaf istiqamətlərini də dəqiqləşdirə bilirik. Bizcə, məhz bu istiqamətdə tədqiqatların aparılması büdcə daxilolmalarının azalması məbləğinin daha da dəqiq müəyyən edilməsinə əsas verə bilər. Digər tərəfdən, bu işdə regionun təbii ehtiyatları, mövcud olmuş və dağıdılmış potensial maddi texniki bazası da diqqətdən yayınmamalıdır.

Azərbaycan iqtisadiyyatının ənənəvi və qeyri-ənənəvi sahələrinin müvazinətli və dinamik inkişafı fonunda tərəqqi edən Qarabağ iqtisadi rayonunun ərimizin ortalarına doğru bütün Qafqazın mini “İsveçrəsinə” çevrilməsi proqnozunu tamamilə real hesab edirik. Onlarla yerli və xarici banklar və filialları, sığorta və broker şirkətləri, investisiya fondları və maliyyə qurumları, nəqliyyat və turizm şirkətləri – bütün bunlar nəhəng infrastruktur konqlomeratın fundamental əsaslarını formalaşdıracaqdır. Logistika kommunikasiya əlaqələri, böyük nəqliyyat – avtomobil, dəmir yolu və hava dəhlizləri nəhəng kapital axınlarına şərait yaradacaqdır. İqtisadiyyatın ənənəvi sahələri kənd təsərrüfatı, emaledici sənaye, yüngül, o cümlədən toxuculuq sənayesi, yeyinti-ərzaq istesalı, kənd təsərrüfatı maşınqayırması və cihazqayırma, tikinti sektoru, aktiv turizm, xidmət və əyləncə sektoru, sanatoriya-kurort müalicəsi və s. sahələrin inkişafı Qarabağ regionunun iqtisadi və maliyyə potensialının yüksəldilməsinin real maddi bazasına çevriləcəkdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)

“Maliyyə və maliyyə institutları” kafedrasının professoru,

iqtisad elmləri doktoru Nizami Xudiyev

Bakcell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı

Bakcell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək göstər-mək istəyən abunəçilər öz mobil telefonla-rından “8112” qısa nömrəsinə 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla SMS göndərərək müvafiq olaraq, 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN məbləğində ianə edə bilirlər. Bakcell nömrələrindən SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur!

Xatırladaq ki, bu ilin əvvəlində Bakcell şirkəti Qarabağ Dirçəliş Fonduna 1.4 milyon manat məbləğində vəsait köçürüb. Bakcell şirkə-

tinin də daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 milyon AZN təşkil edir. Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Fərmana əsasən, Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifahə malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsi-ni, bu sahədə dövlət-özal tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və

ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. (https://qdf.gov.az/)

Qarabağ Dirçəliş Fonduna digər platformalar vasitəsilə də ianə etmək mümkündür. Ətraflı: (https://qdf.gov.az/iane-et/)



TRACECA-nın Azərbaycan hissəsində 23,6 milyon ton yük daşınıb

Cari ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 23,6 milyon ton, yük dövriyyəsi isə 5 milyard 585,9 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsin-dən AZƏRTAC-a bildirilib ki, yüklərin 13 milyon 308,6 min tonu və ya 56,2 faizi avtomobil nəqliyyatı, 7 milyon 679,3 min tonu və ya 32,5 faizi dəmir yolu nəqliyyatı, 2 milyon 682,4 min



tonu və ya 11,3 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 22,4 faizini və ya 5 milyon 311,4 min tonunu tranzit yük-lər təşkil edir.

16-22 sentyabr 2021-ci il



UNEC-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr edilən məqalələr müsabiqəsinə təqdim etmək üçün dərc edilir

Müstəqilliyin bərpaşmasının 30 ili: intibahın iqtisadi siması

Azərbaycanın tarixində yaşadığımız dövr intibah illəri sayılacaqdır. Belə qiymətləndirmənin yaxın perspektivdə tarixi reallıq hüququ alacağını əminliklə söyləmək olar. Qələbələr təkcə hərbi meydanında deyil, bütün istiqamətlərdə əldə olunmuşdur. İqtisadi həyatda dünyanın çətin dönməsi olmasına baxmayaraq, nailiyyətlərimiz yüksək və unikaldir. Sosial həyatda tərəqqi göz qabağındadır. Azərbaycan və azərbaycanlı özünü sözün həqiqi mənasında dünyada təsdiqləmişdir. Müstəqilliyini bərpa etməsinin ilk onilliklərində Azərbaycanın dünyada hər cəhətdən öncül və layiqli yer tutmasında xalqın ölkə başçısı ətrafında sıx birləşməsi, monolit güc əmələ gətirməsi həlledici amil olmuşdur. Ölkəmizin bugünkü nüfuzu, iqtisadi qüdrəti, heç şübhəsiz ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Milli iqtisadiyyatın dayanıqlı inkişaf prioritetlərinin əsaslandırılmasında, bu istiqamətdə əldə edilən nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyevin ideyaları durur. Həmin ideyaların ölkə başçısı tərəfindən XXI əsrin çağırışlarına uyğun yarıdıcılıq və uzaqgörənliklə reallaşdırılması milli iqtisadiyyatın dinamik inkişafını təmin etmişdir. Azərbaycan iqtisadi inkişafda global miqyasda ən inkişafçı ölkə, ÜDM-də ən yüksək artımı təmin edən ölkə kimi yeni əsrin ilk onilliklərində tarixə düşmüşdür. Dövlətimiz müstəqilliyi bərpa etdikdən sonra borc alan ölkədən borc verən ölkəyə çevrilmişdir. Müasir dünyada ölkənin inkişafı onun öz iqtisadi təhlükəsizliyini təmin etməsi ilə bilavasitə bağlıdır. Son illər beynəlxalq konyunkturun əlverişsiz olması faktıdır. Bununla belə, ölkəmizin strateji valyuta ehtiyatları artmaqda davam etmiş, 2020-ci il ərzində 51,2 milyard dollara çataraq ÜDM-in həcmi üstələmişdir. Dövlətin birbaşa xarici borcu iqtisadi təhlükəsizlik meyarlarına tam cavab verməklə ÜDM-in 19 faizini təşkil etmişdir. Azərbaycan enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, nəinki qonşu ölkələrin, habelə Avropanın enerji təminatında önəmli rol oynayır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının reallaşması xronologiyası problemlərin həllində qətiyyət, elmin və təcrübənin vəhdətinin nadir nümunəsidir. Müstəqilliyin bərpasından sonra iqtisadi dirçəlişin lokomotivi olan ilk əsas hadisə 1994-cü ilin 20 sentyabrında imzalanmış "Əsrin müqaviləsi"dir. Bu müqavilə xaricdən

və daxildən təzyiqlərin artması şəraitində hazırlanıb. Azərbaycanın olduğu çətin iqtisadi və sosial vəziyyətdə olduğu həmin illərdə ulu öndərin "Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq" kimi əbədiyaşar ifadəsi insanları səfərbər etdi. Ümummilli lider müharibə şəraitində olan ölkəyə global güclərin göstərdiyi təzyiqlərə rəğmən, "Əsrin müqaviləsi"sinin imzalanmasına nail oldu. Bununla da global enerji təhlükəsizliyinin ayrılmaz tərkib hissəsi olan enerji layihələrini həyata keçirən Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı. Regionda enerji marşrutlarının şəxələndirilməsi ideyasını reallaşdıran Azərbaycan günbəgün əhəmiyyəti artan global enerji mərkəzinə çevrildi. Növbəti addımlar, "Şahdəniz" qaz yatağı üzrə saziş, Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəməri və Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycanın inkişafının genişlənmə miqyasını dünyaya göstərdi. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sarsılmaz siyasi iradəsi sayəsində "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi ilə əlaqədar Sazışın müddətinin 2050-ci ilədək uzadılması böyük tarixi hadisə oldu. Artıq həmin müqavilə "İki əsrin müqaviləsi" olmaqla böyük məsuliyyət və sarsılmaz nikbinlik mənbəyidir. Müstəqilliyini bərpa etmiş Azərbaycanın neft strategiyası başlandı gündən xalqın rifahının yüksəlməsinə xidmət edir. Ulu öndərin milli iqtisadiyyatın dayanıqlı inkişafında prioritet olaraq müəyyən etdiyi istiqamətlər həyatımızın bütün sahələrini əhatə etmişdir. Həlledici addımlar kimi, o cümlədən Azərbaycanın karbohidrogen ehtiyatlarının iqtisadi dövriyyəyə çıxarılması sayəsində maliyyə dayanıqlığına nail olunması, ötən əsrin 90-cı illərində ölkənin düşüdü-yə kəskin problemləri həll etməklə iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi, sivil və dayanıqlı bazar münasibətləri qurmaq üçün hərtərəfli əsaslandırılmış islahatların həyata keçirilməsi, innovasiyalı yanaşmalar hesabına dayanıqlı inkişaf üçün möhkəm zəminin yaradılması qeyd olunmalıdır. Neft amili ölkənin narahat dünya-mızda global hadisələrə həssaslığını artırır. Prezident İlham Əliyevin yeni əsrin reallıqlarına uyğun uzaqgörənliklə qəbul etdiyi, neft amilinə yeni yanaşmaya əsaslanan qərar - qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin üstün inkişafı kursunu bəyan etməsi və onu reallaşdırması sayəsində ölkə iqtisadiyyatının dayanıqlı inkişafına həlledici təkan verilmişdir. İctimai həyatın mühüm dövrlərinin



də torpaq münasibətlərinin bu və ya digər aspekti aktuallaşır. İslahatların tarixi göstərir ki, torpaq islahatları, əksər hallarda mövcud torpaq münasibətləri sisteminin kənd təsərrüfatının və milli iqtisadiyyatın digər sahələrinin inkişafını ləngitməsi faktı özünü aşkar şəkildə göstərdiyi dövrdə həyata keçirilir. Müstəqil Azərbaycanda yeni aqrar-torpaq münasibətlərinin yaranmasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi və iştirakı ilə ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq həyata keçirilən torpaq islahatı həlledici rol oynamışdır. Məhz həmin islahat sayəsində müstəqil Azərbaycanın vətəndaşları torpaq mülkiyyətçisi olmaq kimi böyük arzularına çatdılar. Ulu öndərin həyata keçirdiyi torpaq islahatı kənddə mülkiyyətçilər sinfi yaratmaqla yeni torpaq və əkinçi münasibətləri formalaşdıraraq, torpaqdan səmərəli və məhsuldar istifadəni şərtləndirdi. Azərbaycanın fiziki və hüquqi şəxslərinə mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və s. kimi hüquqlar verildi. Məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətləri yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarət olan "Torpaq islahatı haqqında" qanunun qəbulundan sonra keçən illər ərzində torpaq islahatı qarşısında qoyulan vəzifələr uğurla həyata keçirilmişdir. İnformasiya cəmiyyəti sivilizasiyanın yeni mərhələsi, postsənaye cəmiyyə-

tinin konsepsiyasıdır. Bu cəmiyyətin konsepsiyasının uğuru onu dəstəkləyən maraqlı tərəflərin bütün əhali təbəqələrini əhatə etməsindən asılıdır. Azərbaycanda xalq və iqtidar arasında sarsılmaz birlik informasiya cəmiyyətinin çağırışlarına vaxtında lazımi cavab vermək üçün əlverişli zəmindir. Kosmik ölkələr sırasına qoşulmuş Azərbaycanda informasiya cəmiyyətinin potensialının dayanıqlı inkişaf məqsədləri baxımından istifadə imkanları artmışdır. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin formalaşması və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün sistemli və davamlı tədbirlər həyata keçirilir. Respublikada informasiya cəmiyyətinin formalaşdırılması sahəsində həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı" icra edilmişdir. Proqramın icrası sayəsində dayanıqlı inkişaf məqsədləri baxımından mühüm əhəmiyyətə malik nəticələr əldə edilmişdir. O cümlədən, əhalinin ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatının ödənilməsi və sosial cəhətdən həssas əhali qruplarının informasiya cəmiyyətinin imkanlarından bəhrələnməsi üçün əlverişli şərait yaradılmış, yüksək texnologiyalar sahəsində innovativ, rəqabətqabiliyyətli iqtisadi potensial gücləndirilmiş, rəqəmsal texnologiyaların tətbiqi arealı genişləndirilmişdir. İnkişafın bu istiqamətində də ölkəmiz liderlər sırasında. Azərbaycan Beynəlxalq Telekomunikasiya İttifaqının "Informasiya cəmiyyətinin ölçülməsi" hesabatlarında inkişafın tempinə görə dünya dövlətləri sırasında ilk onluğa daxil edilmişdir.

Vətən müharibəsində qələbə nəinki son 30 ilin, ümumilikdə son yüzilliklərin ən möhtəşəm hadisəsidir. Hazırda işğaldan azad olunmuş ərazilərin dinamik və dayanıqlı inkişaf edən milli iqtisadiyyata daha sürətlə inteqrasiya etməsi üçün sistemli və innovasiyalı tədbirlər kompleksi həyata keçirilir. Azad edilmiş ərazilərin bərpası və inkişafında innovasiyaların fəal tətbiqi prioritet istiqamətdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurdə yüksək iqtisadi fəallığın təmin edilməsi üçün rəqəmsal infrastruktur qurulur. Həmin ərazilərin bərpası və inkişafının yüksək tempi rəqəmsal bazarların təşəkkülü, yeni ideya və təcrübələrin mübadiləsinin sürətlənməsi üçün unikal şərait yaradır. Azad edilmiş ərazilərdə "ağıllı" şəhər və kəndlərin qurulması tədbirləri burada biznesin rəqəmsal platformalar bazasında modelləşdirilməsi məsələlərini gündəliyə çıxarmışdır. Artıq bu istiqamətdə ciddi işlər həyata keçirilməklə, rəqəmsal texnologiyaların istifadəsi ilə həmin ərazilərdə məskunlaşacaq iqtisadi fəal insanların maraqlı olduğu yeni biznes modellər qurulur. Dünyanı bürüyən Covid-19 pandemiyasına qarşı mübarizə sahəsində Azərbaycanın təcrübəsi də global miqyasda nümunə sayılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu istiqamətdə fəaliyyəti ən yüksək səmərəliliyi və humanizmi ilə beynəlxalq miqyasda ölkəmizin nüfuzunu daha da artırmışdır. Vətəndaşlarımız vaksın təminatı, səhiyyə xidməti və bu kimi digər məsələlərdə yüksək səmərəliliyi və humanizmi ilə beynəlxalq miqyasda ölkəmizin nüfuzunu daha da artırmışdır. Vətəndaşlarımız vaksın təminatı, səhiyyə xidməti və bu kimi digər məsələlərdə yüksək səmərəliliyi və humanizmi ilə beynəlxalq miqyasda ölkəmizin nüfuzunu daha da artırmışdır. Vətəndaşlarımız vaksın təminatı, səhiyyə xidməti və bu kimi digər məsələlərdə yüksək səmərəliliyi və humanizmi ilə beynəlxalq miqyasda ölkəmizin nüfuzunu daha da artırmışdır.

Rəsul Balayev, iqtisad elmləri doktoru, professor;
Təranə Əliyeva, fizika-riyaziyyat elmləri namizədi, dosent
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
"Rəqəmsal texnologiyalar və tətbiqi informatika" kafedrası

Rəqəmsal transformasiya üzrə Azərbaycan-Türkiyə İşçi Qrupunun Yol Xəritəsi imzalanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirlikdən bildirilib ki, görüş zamanı Azərbaycan rəqəmsal transformasiya konsepsiyasının həyata keçirilməsi, kibertəhlükəsizlik, fərdi məlumatların mühafizəsi, "Hökumət buludu" və digər

məsələlər üzrə gələcək əməkdaşlıqla əlaqədar müzakirələr aparılıb. Görüşün sonunda "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında rəqəmsal transformasiya üzrə Azərbaycan-Türkiyə İşçi Qrupunun Yol Xəritəsi" imzalanıb. Yol Xəritəsi əsasında əməkdaşlığın əsas məqsəd-

lərini rəqəmsal transformasiya sahəsində siyasətin formalaşdırılması və həyata keçirilməsi ilə yanaşı, insan resurslarının inkişafı təşkil edir. Xatırladaq ki, sözügedən İşçi Qrupunun yaradılması məsələsi 2021-ci ilin fevral ayında Türkiyədə keçirilmiş görüşdə tərəflər arasında razılaşdırılıb. Sonrakı görüşlər zamanı əməkdaşlıq üzrə əsas istiqamətlər müəyyən edilərək Yol Xəritəsinin hazırlanmasına dair razılığa gəlinib.



Musiqi ictimaiyyətimiz hər il dahi Azərbaycan bəstəkarı, musiqişünas alim, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin (Hacıbəyov) doğum gününü (18 sentyabr tarixini) Milli Musiqi günü kimi qeyd edir. Üzeyir Hacıbəyli müasir Azərbaycan peşəkar musiqisinin və milli operasının banisi olmaqla bərabər, 100-lərlə publisistik məqalənin də müəllifidir. Onun 1918-20-ci illərdəki fəaliyyəti Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzeti ilə bilavasitə bağlı olmuşdur.

Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci il tarixində Ağcabədi rayonunda anadan olmuşdur. Atası Əbdülhüseyn Hacıbəyov kənd mirzəsi idi, anası Şirinbəyim xanım Əliverdiyevlər nəslindən idi. Doğulduqdan qısa müddət sonra Hacıbəyovlar ailəsi Azərbaycan mədəniyyətinin ən böyük mərkəzlərindən biri olan Şuşa şəhərinə köçmüş və Üzeyir məhz burada böyümüşdür. Gələcək bəstəkarın atası uzun müddət məşhur Azərbaycan şairəsi, ictimai xadim və Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şəxsi katibi idi, məhz onun bəstəkarın tərbiyəsində böyük təsiri olmuşdur. Natəvanla tanışlıq gənc Üzeyir üçün ən yaxşı musiqi icmaları, Şuşanın məclislərinə yol açdı. Gənc yaşlarında muğam ifaçılığı dərsləri almış və Azərbaycan xalq musiqi alətlərində çalmağı öyrənmişdir. Əbdürrəhim bəy Həqverdiyev və Cabbar Qaryagdıoğlunun 1897-ci ilə aid "Leylinin qəbrini üzərində Məcnun" ("Leyli və Məcnun" sevgi dastanından bir epizod) adlı teatr əsərində 13 yaşlı Üzeyir qoşma xorda oxuyurdu. Mədrəsə təhsilini və ikillik rus-tatar məktəbini bitirdikdən sonra, 1899-1904-cü illərdə Qorı şəhərindəki müəllimlər seminariyasında oxumuşdur. Məhz orada o, skripka, violonçel və nəfəs alətlərində ifa etmək bacarıqlarına yiyələnmiş, bundan başqa gələcək bəstəkar Müslüm Maqomayevlə (müğənni Müslüm Maqomayevin babası) tanış olmuş və onları möhkəm dostluq telləri bağlamışdır. Növbəti dörd il ərzində Hadrut və Bakı məktəblərində müəllimlik fəaliyyəti ilə

məşğul olmuş, 1905-ci ildən Bakıda ilk olaraq Bibi-Heybət məktəbində, daha sonra "Səadət" məktəbində dərs demiş, orada Azərbaycan dili, riyaziyyat, coğrafiya, tarix və eyni zamanda rus dilini tədris etmişdir. Elə o vaxt "Həyat" qəzetində tərcüməçi olaraq işə başlamış, sonra "İrşad" qəzeti ilə əməkdaşlıq etmişdir. 1911-ci ildə sistematik musiqi təhsili almaq məqsədi ilə Moskvaya yola düşmüş, bir il ərzində Moskva Filarmoniya Cəmiyyəti yanında musiqi kurslarında Aleksey İlyinskiddən dərs almış, daha sonra Sankt-Peterburq konservatoriyasında Vasili Kalafatinin tələbəsi olmuşdur. Onun 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqişində opera sənətinin əsası qoyulmuşdur. 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşudbanu" (1912), "Əsli və Kərəm" (1912), "Hərün və Leyla" (1915) muğam operalarının librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir. "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" adlı musiqili komediyaların müəllifidir. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkar- dır. O, 19-cu əsrin əvvəllərindəki şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi

Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə Şərqiş musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir. O, həm də böyük musiqişünas alim idi, müasir Azərbaycan elmi musiqişünaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır. "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belarus, gürcü və s. dillərə tərcümə edilmişdir. Üzeyir bəy Hacıbəyli həm də bədii-publisistik yaradıcılıqla məşğul olmuşdur. Dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir. 1937-ci ildə yazdığı "Koroğlu" operası bəstəkarı böyük şöhrət gətirmiş, o, 1938-ci ildə SSRİ Xalq Artisti adına layiq görülmüşdür. İki "Stalin" mükafatı laureatı (1941, 1946), "Lenin" ordeni kavaləridir (1938). Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938-1948), 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941), Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR himnlərinin müəllifidir. Üzeyir bəy Hacıbəyli 1948-ci ildə vəfat etmişdir, Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Son 30 ilə yaxın dövrdə Üzeyir bəyin vətəni, Azərbaycanın musiqi beşiyi gözəl Şuşa düşmən işğalı al-



tında idi. Lakin ötən ilin sentyabrında başlanan 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda, Şuşada Azərbaycan bayrağını ucaltdı. Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada "Xarıbülbül" festivalının açılışında Prezident İlham Əliyevin dediyi sözlər bizdə qürur hissi və azad gələcəyə böyük inam yaradır: "Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələnlə biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar

yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınımadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu. Bəli, biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu realıqla hər kəs hesablaşmalıdır. Bəli, dahi Üzeyir bəyin ruhu indi rahatdır, doğma Şuşa çəmənləri, dağları, bulaqları, mədəniyyət abidələri ilə bu torpağın əsl sahiblərini uzun həsrətdən sonra böyük sevincə qarşılayacaqdır."

Pandemiyadan ziyan görmüş şirkətlərə dəstək verilir



Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit təşki-

latlarından, o cümlədən ləğv prosesində olan kredit təşkilatlarından manatla aldıkları kreditlər, həmçinin müəyyən sahələrə (ərzaq) alınacaq kreditlərə 12 ay müddətində hesablanmış faizlər üzrə subsidiya verilir. Bununla bağlı Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinə azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə" Qərarında dəyişiklik edilib. Bildirilib ki, faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 (on iki) aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verilir. Həmin müddətlər ərzaqlıq buğda təchizatçılarına münasibətdə daha 12 ay uzadılaraq 24 ay müəyyən edilib.

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olundu

Mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil təbiiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideri olan Ookla® ən yüksək mobil şəbəkə sürətini müəyyən etmək üçün özünün Speedtest mobil təbiiqetməsi vasitəsilə Azərbaycanın bütün mobil operatorlarının şəbəkələrini test edib. 68 mindən çox istifadəçinin iştirak etdiyi testin nəticəsinə görə bu ilin birinci və ikinci rübü ərzində Bakcell ən yaxşı nəticələri göstərib. "Bakcell" in mobil şəbəkəsi ən yüksək yükləmə (download) və ötürmə (upload) sürəti nümayiş etdirib. "Biz bu mükafata layiq görüldüyümüz üçün qürur duyuruq. Bu, abunəçilərimizi ən üstün mobil şəbəkə və ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etmək üçün göstərdiyimiz say-

lərə müstəqil təşkilatdan verilən yüksək qiymətdir. Abunəçilərin mobil şəbəkəyə daha çox ehtiyac duyduğu çətin pandemiya dövründə bu mükafatın əhəmiyyəti daha da artır. Bu müddət ərzində biz Bakcell abunəçilərinə kommunikasiya, iş və əyləncə üçün daha geniş imkanlar açmaq üçün əlimizdən gələni etdik. Fəaliyyətimizin uğurlu nəticəsi olan bu mükafat bizə abunəçilərimizin mobil rabitə xidmətlərinə olan tələblərini tam həcmdə ödəmək naminə daha çox işləmək üçün əlavə motivasiya verir", - deyər Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib. Qeyd edək ki, 2018-2019-cu illərdə Ookla şirkəti Bakcell şəbəkəsini 3 dəfə ardıcıl olaraq "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görüb. Bu gün Bakcell

şəbəkəsi 8700-dən çox baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 91.7%-ni əhatə edir. "Ookla tərəfindən təqdim olunan "Speedtest mükafatı" yalnız bazarda ən üstün internet göstəriciləri və əhatə dairəsinə malik olan mobil operatorlara verilir. Biz "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" mükafatını Bakcell şirkətinə böyük məmnuniyyətlə təqdim edirik. Bu mükafat şirkətin 2021-ci ilin I və II rübləri ərzində göstərdiyi müstəsna nəticələrin təsidiqidir. Bu yüksək nəticələr abunəçilər tərəfindən Speedtest proqramı vasitəsilə edilən sınaqların ciddi şəklidə təhlili nəticəsində əldə olunub", - deyər Ookla şirkətinin baş icraçı direktoru Doug Suttles bildirib.

Azercellin rəqəmsal həlləri ilə yeni tədris ilinə hazırlıq daha rahat oldu



Şirkət abunəçilərinə Busuu və Bookmate təbiiqlərindən əlavə, əli şərtlərlə istifadə imkanını təqdim edir. Azercell yeni dərs ilinin başlanması münasibəti ilə öz istifadəçiləri üçün "Məktəbə qayıdış" adlı kampaniyasını təqdim edir! Kampaniya çərçivəsində sentyabr ayı ərzində Azercell abunəçiləri "Bookmate" elektron kitabxana təbiiqi və "Busuu" məşhur dil öyrənmə proqramından daha əlavə, əli şərtlərlə istifadə edə biləcəklər. Ən əsas üstünlüklərdən biri ondan ibarətdir ki, xidmətə yeni qoşulan mütləsiəsevrlər və dil biliklərini inkişaf etdirmək istəyən abunəçilər ilk 7 gün ərzində təbiiqdən pulsuz istifadə imkanını əldə edirlər. Pandemiya dövründə kitabxanaların bağlı və ictimai yerlərdə yoluxma riskinin yüksək olduğu bir dövrdə kitabxanalar olan tələbatı ödəmək üçün "Bookmate" ən ideal vasitədir. "Bookmate" təbiiqi iki milyondan çox kitabı rahatlıqla əldə etməyə kömək edir. Hər bir istifadəçi bu təbiiqdə öz zövqünə uyğun müasir nəsr, qeyri-bədii ədəbiyyat, klassik və dedektiv janra və yaxud uşaq ədəbiyyatına dair kitablar tapa bilər. Məkindən və cihazdan asılı ol-

mayaraq, hətta oflayn rejimdə belə təbiiq vasitəsilə kitabları oxumaqla yanaşı, həm də dinləmək mümkündür ki, bu da "Bookmate" xidmətinin üstünlüklərindən biridir. Bundan əlavə, təbiiqdə müəyyən müddətdə nə qədər kitab oxuyacağını planlaşdırmağı xoşlayan istifadəçilər üçün "Bu ilin məqsədləri" funksiyası da aktivdir. Bu funksiya mütləsiəsevrləri daha çox kitab oxumağa sövq edəcək və dostlarıyla gözəl rəqəbatə səbəb olacaq. Təbiiqdə azərbaycan, rus, ingilis və bundan əlavə 13 dildə ədəbiyyat seçimi imkanını təqdim edilir. Bookmate cəmiyyətinə qoşulmaqla, həm də öz düşüncələrinizi 1 milyondan çox abunəçi ilə bölüşün. Onu da nəzərinizə çatdırırıq ki, xidmətə Azercell abunəçisi kimi qoşulduqda ayda 7.99 AZN deyil, cəmi 3.50 AZN ödəməklə təbiiqdən faydalanmaq mümkündür. Odur ki, daim yenilənən zəngin kitab kataloqundan ibarət mobil kitabxananızı yaradın. Həftəlik abunə üçün *500#YES, aylıq abunə üçün isə *533#YES yığaraq elə indi Bookmate təbiiqinə qoşulun. Sevdiniz kitabları həm oxuyun, həm də dinləyin. Xidmətə mütləlif platformalar – Azercell-in rəsmi saytı, "Kabinetim" təbiiqi,

"ABB Mobile", "Umico" mobil əlavələr üzərindən qoşulmaq mümkündür. Kampaniya çərçivəsində təqdim olunan ikinci xidmət - milyonlarla abunəçisi olan Busuu proqramını digərlərindən fərqləndirən əsas cəhəti real vaxt rejimində xarici dili öyrənməyi əlcatan etməsidir. Təbiiq üzərindən dərslərə başlamazdan öncə test vasitəsilə hər bir istifadəçinin dil bilmə səviyyəsi qiymətləndirilir. Testin nəticələrinə əsasən abunəçilər üçün fərdi təlim planı və dərs cədvəli tərtib edilir. Busuu istifadəçilərinə A1, A2, B1, B2 səviyyələri üzrə ingilis dilini öyrənmək və ya istiqamətdən asılı olaraq işgüzar, ümumi və yaxud səyahət üçün ingilis dilini seçmək imkanını da təqdim edilir. Hər dərsin sonunda abunəçilərin yerinə yetirdiyi tapşırıqlar yoxlanılır və qiymətləndirilir. Busuu təbiiqindəki "İcma" bölməsindən ümumi maraq dairəsinə görə dil daşıyıcısı olan həmsöhbətlər tapıb onlarla həm ünsiyyət qura, həm də maraqladığınız sualların cavabını ala bilərsiniz. Önemli məqamlardan biri isə kursu bitirənlər dil bilii səviyyəsinə təsdiq edən beynəlxalq "McGraw-Hill" sertifikatının verilməsidir. App Store və Play Market üzərindən Busuu təbiiqinə aylıq 20 AZN deyil, cəmi 3 AZN ödəməklə abunə olun, dünyanın ən çox danışılan 12 dilini (ingilis, rus, fransız, ispan, italyan, alman, portuqal, polyak, yapon, çin, türk və ərəb) rahatlıqla öyrənin. Xidmətə qoşulmaq üçün *969#YES yığın, öyrənmə planınızı seçin, dilinizi zənginləşdirərək nailiyyətlərinizi izləyin. Azercell yeni tədris ilinə hazırlaşan abunəçilərini bu imkanlardan yararlanmağa dəvət edir və hər kəsə uğurlar arzulayır.

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Akif Musayev, Vahid Novruzov, Ədalət Muradov, Qüdrət Kərimov, Elşən Hacıadə, Süleyman Qasımov, Mirqasım Vahabov, Bəyali Atəşov, Məiş Əhmədov, Aydın Hüseynov, Rəsul Balayev, Müşfiq Atakişiyev, Zəhid Məmmədov, Aytən Səmədzadə, Elşad Səmədzadə

Dizayner:
Lamiyə NƏBİYEVƏRedaksiyanın ünvanı:
Əliyar Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq:
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnmis, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; Indeks: 0355; Tiraj: 1500